

**Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında
hüquqi informasiya mübadiləsi haqqında**

Saziş

**Gələcəkdə «Tərəflər» adlanan Azərbaycan Respublikası Hökuməti və
Gürcüstan Hökuməti**

**dostluq və qarşılıqlı anlaşma əlaqələrinin möhkəmləndirilməsini
arzulayaraq,**

**hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə səy göstərərək,
hər iki dövlətin qanunvericiliyi haqqında qarşılıqlı məlumatlandırmanın
yaxşılaşdırılması üzrə münasibətlərin inkişafının vacibliyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəldilər:**

Maddə 1

**Tərəflər dərc olunmaq üçün açıq olan və dövlətlərarası mübadilə üçün
nəzərdə tutulan, normativ hüquqi aktların siyahısında (əlavə olunur) əks olunan
məsələlər üzrə ikitərəfli hüquqi informasiya mübadiləsinin zəruriliyini təsdiq
edirlər.**

**Yuxarıda qeyd olunan siyahıya Tərəflərin qarşılıqlı razılığı ilə əlavələr və
dəyişikliklər oluna bilər.**

Maddə 2

**Tərəflərdən hər biri digər Tərəfə normativ hüquqi aktlar haqqında sorğu
olunan məlumatı təqdim etməyi öhdəsinə götürür.**

**Əməkdaşlıq zamanı bir Tərəfin aldığı məlumat, üçüncü Tərəfə yalnız
məlumatı təqdim etmiş Tərəfin razılığı ilə verilə bilər.**

**Əməkdaşlıq zamanı alınan informasiya Tərəflərin mənafeələrinə zidd istifadə
edilə bilməz.**

Maddə 3

Tərəflər, milli informasiya ehtiyatlarından istifadə edərək, hüquqi informasiya mübadiləsi üçün xüsusi etalon məlumat bazasını təşkil edirlər.

Maddə 4

Tərəflər hüquqi informasiya mübadiləsi sistemi yaradılması üzrə razılaşdırılmış tədbirləri həyata keçirərək, müvafiq surətdə müəyyən edirlər:

informasiyadan istifadə edən subyektlərin siyahısını;

informasiyanın açıqlığı dərəcəsini, rəsmiləşdirmə, daxil olma, saxlanma, yayılma və mühafizə qaydalarını müəyyən edən normativ şəkildə müəyyənləşdirilmiş qaydalar - informasiyanın hüquqi rejimini.

Maddə 5

Tərəflər ədliyyə nazirliklərini hüquqi informasiya sisteminin və mübadiləsinin yaradılması üzrə işlərin əlaqələndiricisi kimi müəyyən edirlər.

Maddə 6

Tərəflər, birgə istifadə üçün müəyyən olunmuş (etalon məlumat bazaları) , hüquqi informasiyanın milli ehtiyatlarına daxil olmanı təmin edir, onları nəzarətdə saxlayır və informasiya məlumatlarının tamlığı, həqiqiliyi və vaxtında təqdim olunmasına təminat verirlər.

Maddə 7

Hüquqi informasiya, bir qayda olaraq, rus dilində və əvəzsiz təqdim olunmalıdır. Təcili məlumat və materialların verilməsi üçün elektron, faksimile və digər əlaqə vasitələrindən istifadə edilə bilər.

Maddə 8

Tərəflər məlumat bazalarının mübadiləsində normativ hüquqi aktların klassifikatorlarını bir-birinə təqdim etməyi zəruri hesab edirlər.

Hüquqi informasiya mübadiləsi hər iki dövlətin qanunvericiliyinə uyğun həyata keçirilir.

Maddə 9

Bu Saziş Tərəflərin digər beynəlxalq müqavilələrindən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 10

Bu Sazişə Tərəflərin razılığı ilə əlavə və dəyişikliklər edilə bilər. Bütün əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olacaq protokollarla rəsmiləşdirilir.

Maddə 11

Tərəflər arasında mübahisə və fikir ayrılıqları ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 12

Bu Saziş onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurları Tərəflərlə yerinə yetirməsi haqqında sonuncu bildiriş alındığı tarixdən qüvvəyə minir və Tərəflərdən birinin Sazişin qüvvəsinin ləğv olunması niyyəti haqqında digər Tərəfə yazılı bildirişin daxil olduğu tarixdən 6 ay başa çatanadək qüvvədə qalır.

Bu Saziş Tbilisi şəhərində 22 mart 2000-ci ildə Azərbaycan, gürcü və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri məqsədi ilə rus dilində olan mətndən istifadə edilir.

**Azərbaycan Respublikası
Hökuməti**

Gürcüstan

Hökuməti adından

adından

imza)

(imza)

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.- 2000.- 31 iyul, № 7.- S. 2947-2949.